

...insan doğulur, yaşayır, haqq dünyasına qovuşur. Özündən sonra onun qəribə, ağrıa gələn və gəlmeyən tərzdə "həyatı" başlayır; nə qoyub-gedibsa, nə edib-gedibsa, necə yaşayıbsa, ona da uyğun o "qəribə" həyat davam edir. Əger insan böyük vəzifələr tutubsa, görkəmli mütəxəssis olubsa, əlbəttə, onun o dediyimiz həyatı daha söz-söhbətli, müzakirəli, daha uzun və əhatəli olur. Yox, adam elə də ad-san sahibi olmayıbsa, bu sonrakı "ömür" çox sadə, bəzən 2-3 nəsillik (30-40 il) yaddaşa çevrilir. Ona görə birinci qeyd etdiyimiz "həyat"ın sahibləri çox vaxt öz həyatlarının müəyyən zirvəsində arxaya baxmağı, elədiklərini, yaşadıqlarını bir müdrik nəzərlə qiymətləndirməyə mənəvi bir ehtiyac duylurlar.

Bələ bir giriş vermemişim və bələ bir yazını gerçəkləşdirməyə həvəs məndə tibb elmləri doktoru, professor, əməkdar hekim, ATU-nun Ümumi Cərrahlıq kafedrasının müdürü Hacı Çerkəz Məmiş oğlu Cəfərovun "Etiraf" kitabını oxuyandan sonra yarandı. Çerkəz müəllimi ustad bir cərrah, geniş intellektli ziyanlı, bacarıqlı təşkilatçı kimi tanıydım. Həm də onu da bilirdim ki, ədəbiyyatla "dostluğu" var. Rəhmətlik, Xalq şairi M.Arazi çox sevir. Ancaq bu kitab məndə bələ bir təəssürat yaratdı ki, Çerkəz müəllim yaxşı qələm sahibidir, hətta, mən deyərdim ki, gözəl təhkiyəsi var. Lap yazıçı kimi hadisələri təsvir etmək, oxucunun gözü qarşısında tam obraz yaratmaq dərəcəsində mükəmməl üsluba malikdir (Heç kəsə gizli deyil ki, bizim Rusiada yetişən alımlarımızın çoxu, xüsusən həkimlər ana dilində səlis yaza bilmirlər). Çerkəz müəllim kitabın bəzi hissələrində öz ixtisası ile bağlı ele terminlər, söz birləşmələri işlədir ki, adamda onun elmi üslubunun da yüksək səviyyədə olmasının təsəvvürü yaranır. Kitab Azərbaycanımızın tarixinə qısa nəzerle başlayır və müəllif bunu onunla bağlayır ki, oxucu (her səviyyəli oxucu ola bilər) konkret olaraq xalqın həyatında müstəsna əhəmiyyəti olan təbabətlə, onun vacib qolu olan cərrahlıqla bağlı məsələlərdən xəbərdar olarkən dövlətimizin, millətəmizin keçdiyi çətin və şərəflə yola da ötəri baxsın, müasir elmi təbabətin, bu təsadüfde isə cərrahlığın boş yerdə deyil, yüksək mədəniyyətli, istedadlı şəxsiyyətləri olan bir xalqın oğullarının əli ilə ərsəyə gələn inkişafını izlesin, alim həkimlərimiz haqqında düzgün məlumatı yiyələnəsin.

220 sehifədən çox olan kitab 9 bölməyə ayrılib. 10 sehifəlik "Azərbaycan dövlətinin və milletinin yaranması" adlanan (müəllif burada daha çox görkəmli tərrixçi, professor Süleyman Əlyarlının tədqiqatlarına istinad edir) hissədən sonra "Ümumi cərrahlıq kafedrasının təşkili" bölməsi gelir. Müəllif burada ADR-in yaranmasını xalqımızın tarixi uğuru hesab edir, BDU-nun, onun tərkibində tibb fakültəsinin təşkilini böyük mədəni-elmi hadisə adlandırır. Ali təhsilin, həmçinin


# Etiraf insan mənəviyyatının ən uca zirvəsidir

tibb təhsilinin təşkili və inkişafında müstəsna rol oynayan Rusiyadan dəvət olunmuş V.I.Kazimovski, İ.I.Sirokoqorov, F.N.İlyin, B.K.Finkelsteyn, A.I.Okinçeviç, D.N.Belenkiy və b. haqqında səmimi və qısa məlumat verir, kafedrada yetişən və onun təşkiline, inkişafında emək sərf etmiş milli kadrlar barədə məhəbbətə danişir. Azərbaycan tibb elmində və səhiyyəsində ilk dosent, professor, elmlər namizədi və doktorlardan olan milli kadrlar - Əbülfət Rzaxan oğlu Talışinski, Zülfüqar Mehdi oğlu Məmmədov, Gülbala Rəhman oğlu Qurbanov, Rza Qəni oğlu Ələkbərov, Aslan Nəzər oğlu Tahirova (onlar 40-50 il əvvəl dünyalarını dəyişmişlər) aid qısa da olsa, vacib məlumatlar verən ocerklər də maraqla oxunur (Onu da deyim ki, bu şəxsiyyətlərin çoxu haqqında ilk dəfə bu kitabdan müəyyən məlumat almaq olar). Kitabın "Kafedra ilə tanışlıq bölməsində" Çerkəz müəllim tələbelik illərinde ümumi cərrahlıq kafedrasına aid təəssüratlarını bölüşür, həm de tibbə olan həvəsin yaranmasında böyük qardaşı Əkbərin rollunu rəğbet hissi ilə xatırlayı, onun bir qardaş kimi köməyindən mehebbətə söz açır. Müəllif yazılıb-oxuya bilmeyən valideynlərinin təhsilə olan sevgisindən də ehtiramla danişir. O yazır: "Mən orta məktəbdə oxuyanda atam tez-tez məktəbə gələrdi, müəllimlərden mənim oxumağı barədə soruştardı, hətta sinfimizə girib, arxada oturub mənim cavablarımı qulaq asardı" (səh.38). Yeri gəlmışkən, deyim ki, valideynin usaqın təhsili ilə maraqlanması, bu işə ciddi yanaşması usaqların sonraqı tələyində müstəsna rol oynayır. Mən bunu sinif yoldaşlarımın, xüsusən rəhmətlik kimya elmləri doktoru, professor Bəybala Həsənovun taleyində əyani olaraq müşahidə etmişəm. Bunu Çerkəz müəllim və onun qardaşlarının timsalında da görmək olar.

Kitabın bu hissəsində müəllif ümumi cərrahlıq fənnindən dərədəyən müəllimlərini ehtiramla xatırlayı. Buradaca o, kafedranın vəfat etmiş professorları Hüsnüyyə Ağayar qızı Diyarova, Mustafa Məmməd oğlu Əlikibəyov, Qəşəm Həşim oğlu Məmmədzadə, dosentlər Mahmud Bəhrəmi, Fövzi Hacıyev, Qulam Bağırov, Hacıbaba Əliyev, Həbib Haqverdiyev, Qulammirzə Quliyev, Bəhrəm Sarıyev, Akif Məmmədov, Vaqif Rüstəmov, Asif Əhmədli haqqında ürək sözlərini yazar.

Övvəldə dediyim kimi, kitabın tərtibat və mövzuların yerləşdirilməsi baxımından, bəlkə də, xırda düzəliş ehtiyacı var, amma dil və üslubun təbiiliyi, hadisələrin təsvirindəki səmiyyət, hər şeydən əvvəl, ana dilinə bələdlik səviyyəsi onu oxunaqlı edir, necə deyərlər, su kimi içilməsinə şərait yaradır. Bu mənəda "Leninqrada eza-

miyyət", "Moskvaya ezamiyyət", "Ümumi cərrahlıq kafedrası 1970-1994-cü illərdə", "Azərbaycanın sonrakı müsibətləri", "Kafedranın yeni rəhbəri" adlı fəsillərini bir nefəsə oxuyursan. Bu hissələri Çerkəz müəllim, doğrudan da, bir yazıçı qələmi ilə əsl ilhamla, bir sıra özünəməxsusluqla yazmışdır. Mənim xoşuma gələn, hətta heyran edən cəhətlərdən biri rus alimləri ilə vacib əhəmiyyət daşıyan səhbətlərin orijinalda verilməsidir. Məsələn, Leninqrada getməyinin səbəbini açıqlayan müəllif Bakıda görüşdüyü akad. F.Q.Uqlovla belə bir dialoqu mətnə daxil edir:



ÇERKƏZ CƏFƏROV

## ETİRAF

"Soruşdu:

- A что вы хотите?

- Sizin rəhbərlik etdiyiniz İnstituta gəlmək, ...öyrənmək istəyirəm, - dedim.

Özümlə götürdüyüm bronxogrammaları ona göstərdim.

Bronxogrammala baxıb:

- Все это вы сами делаете? - deyə soruşdu.

- Bəli, - dedim.

- Вы курите?

- Yox, - dedim.

- Вы женаты?

- Yox, - dedim.

Bir kəlmə:

- Годится! - dedi".

Əlbəttə, bu mətnədəki fikirləri vəsitiyi nitq kimi də vermək olardı, ancaq buradakı qədər canlı, təsirli və səmimi çıxmazdı. Çerkəz müəllim başqa mətnlərdə də bu cür hərəket edir. "Moskvaya ezamiyyət" hissəsində SSRİ Səhiyyə naziri akad. B.V.Petrovskinin müəyyən səbəblərdən imtinasından sonra gələcək elmi məslehetçisi prof. M.I.Perelmanla belə bir mukaliməsini maraqla oxuyur.

"Mən sarsılmış vəziyyətdə... M.Perelmanın yanına getdim. B.Petrovskinin imtinasını ona çatdırırdım.

O çok müdrik alim idi. Mən ondan soruşdum:

- Михаил Израилович, мня вернутся на родину?

- Зачем? Мы тебя оформим через мою кафедру - Физиопульмона-логию Б Московского Государственного Медицинского Института им. И.М. Сеченова..."

Bələliklə, uzun, əzab və həyəcan dolu çarpışmalardan sonra alimin gərgin yaradıcılıq yolunu başlayır.

Kitabın həycansız oxunması

mümkün olmayan (mənə görə) səhifələrindən biri doktorluq mövzusunun və onun zirvə nəticəsi hesab edilən süni protezin xəste üzərində sınaqdan keçirilməsi hadisəsinin təsviridir. Çerkəz müəllim öz başına gələn, gələcəyi üçün "olum - ölüm" əhəmiyyətli bu prosesi elə obyektiv, kənardan baxan adam kimi canlandırır ki, sanki gərgin konfliktli bir dramatik əsər oxuyursan.

...Çerkəz müəllim şöbə müdürü ilə akad. B.V.Petrovskinin qəbuluna gedir ki, onun hazırladığı (islənilmiş) protezin klinikada tətbiqinə razılıq alınsın:

- А ты готовы к протезированию трахеи? - deyə o soruşdu (B.V.Petrovski -A.M.).

- Да, Барис Васильевич, - Йүрий Викторович dedi.

- Зато я не готов! - kəlməsinə eşidən kabinet başına fırlanıd: "Bu kişi nə deyir?"

B.V.Petrovski dedi:

- Юрий Викторович, скоро мы поедим в Ташкент на 30-ий съезд хирургов. Мы вернёмся оттуда, пусть тогда Джабаров выступает на учном совете, и мы примем решения..." (səh.143).

Bəli, doktorant Daşkəndə gedir, elmi məruzəsi maraqla qarışınır, Moskvaya qayıtdıqdan sonra Elmi Şurada işi barədə məruzə edir, bundan sonra protezin tətbiqi müsbət nəticə ilə gerçəkləşdirilir. (Burda bir haşiyə vermək istəyirəm: bizim xalqımızın alım, mütəxəssis oğul və qızları yetişib, cəmiyyətə qatılana kimi olmazın əzablara dözürlər, yad ölkələrdə, yad münasibətlərdə, yad dillərdə nə qədər çətinliklərdən keçməli olurlar. İndi də, demək olar, bu, davam edir; istedadlı tələbələr, məzunlar xaricə getməyə üstünlük verirlər. Mənə, onlarla akademiki, yüzlərə professoru, minlərlə dosenti olan ölkədə belə davam etməlidir. Dünya səviyyəli mütəxəssisləri fəxrələrə öyündüyümüz müstəqil Azərbaycanımızda özümüz yetişdirməliyik...)

Kitabın belə maraqlı səhifələri yeterincədir. Xüsusən kafedranın yaşı - cavan əməkdaşları haqqında qısa ocerklər, ümumi cərrahlığın nəzəri və eməli problemlərinə, kafedranın əvvəlki və sonrakı fəaliyyətinə həsr olunmuş bölmələr, hissələr Çerkəz müəllimin işinə həvəs və məsuliyyətindən, müəllimlərinə və yoldaşlarına olan səmimi, təmənnəsiz münasibətdən xəber verir. Çerkəz müəllim yeri düşdükçə onun püxtələşmiş cərrah, yetkin ziyanı, vətəndaş kimi yetişməyində ən kiçik köməyi, məsləhəti olan insanlara minnətdarlılığını ifadə edir, gəncələr de tövsiyəsi bu olur ki, müəllimlərinə, yaxşılığı keçən hər kəs hörmətə yanaşınlar, dikbaşlıq etməsinlər. Bir oxucu, gənclərin yetkin şəxsiyyət kimi yetişməsində müəyyən uzunmüddəli əməyi olan bir şəxs kimi bu kitabın mənə xoş gələn, necə deyərlər, ürəyimdən tikan çıxaran cəhətlərindən biri də

budur. Bu mənada akad. A.Nazanova, akad. Ə.Əmirəslanov, prof. N.Rzayev, prof. V.Şadlınski, prof. B.Əşurov, dos. İsa Qurbanəliyev, dos. H.Bağirov, dos. M.Kərimov və başqları haqqında yazılınları oxucu dərin razılıq hissi ilə qarşılıyır.

Qeyd etməyi vacib bilirəm ki, "Etiraf"ın səmimi, oxucunu kövərlən, müəllife rəğbətini bire on artıran məziiyyətlərindən bir də Çerkəz müəllimin onun sehifələrində öz ailə qayğılarına yer ayırması, xanımı və uşaqları haqqında ürək sözlərini diley gətirməsi, bir həyat yoldaşı, bir ata kimi daimi narahatlıqlarından danışmasıdır. Kafedra müdürü seçilərkən həyat yoldaşı Jale xanımıla kafedranın vəfat etmiş müdürü prof. B.Əşurovun ailəsindən halallıq almasını, Jale xanımıla həcc ziyanətinə getmələrini həyətlarında müstəsna hadisə kimi qiymətləndirməsini oxucu yüksək qiymətləndirir, bütün bunlar onun qəlbini xoş hissələr doldurur.

Ümumiyyətə, haqqında danışdığını kitabda insanı dərinəndə düşündürən, vətəndaş kimi həyəcanlandıran sehifələr çoxdur. Məsələn, Qarabağ döyüşlərində müəllifin bir cərrah kimi fəaliyyətini, ağır əməliyyatdan sonra sağalıb xidmətə qayılmış əsgərlə təsadüfi görüş səhnəsinə həyəcansız oxumaq olmur. Kafedraya rəhbər seçiləndən sonra baş verən anlaşılmazlıqlar, onların ədalətlə aradan qaldırılması, əməkdaşlara müəllim, aqsaqqal, rəhbər kimi qayğı və teləbkarlıqla yanaşılması ilə bağlı olan hadisələr hər kə üçün ibret çıxarmalı nümunələrdir. Kitabda Çerkəz müəllim Azərbaycan ictimai həyatında və onun səhiyyəsində baş vermiş və vermekdə olan hadisələrə, xüsusən milli cərrahlığımızın inkişafı və gələcəyi ilə əlaqədar olaylara öz principial mövqeyini bildirir, bir vətəndaş kimi narahatlığını oxucunun diqqətine çatdırır. Kitabın son sehifələrdə müəllif 50 illik həkimlik həyətində rastlaşdığı xoş və xoş olmayan olayları yada salır, xalqımızın keçdiyi çətin müstəqillik yollarına nəzər salır, ATU-nun, ölkəmiz üçün müstəsna yeri olan onun ümumi cərrahlıq kafedrasının uğurlarını xatırladır, öz səmimi etiraf və minnətdarlıqlarını dileyir.

Əlbəttə, 200 sehifədən çox olan kitab haqqında bir qəzet məqaləsində tam təessürat yaratma çətindir. Ona görə professor Çerkəz Cəfərovun dostları, tənisi, tələbələri, ümumilikdə hər kəs üçün bu kitabın öz səmimiyyəti və çox xeyirxah məqsədi ilə maraqlı olacağını bildirirəm və müəllife cansağlığı və elmi-publisistik fəaliyyətində uğurlar diləyirəm.

A.F.Miriyev,  
ATU-nun Azərbaycan dili  
kafedrasının müdürü,  
dosent